




Olimpiya dünyası



Azərbaycan Milli Olimpiya Komitəsinin qəzeti

Nº 14 (1474), 27 aprel - 3 may 2021-ci il

www.olimpiyadunyasi.az

Qəzet 2001-ci ildən çıxır.

Qılıncoynadanımız Tokio-2020-yə lisenziya qazandı



Azərbaycanın qılıncoynadanı Anna Başa Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumatda görə, sablyacımız bu uğura İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Anna ardınca pley-off mərhələsində də möglubiyyətsiz irəliliyib.

Anna bu mərhələdə keçirdiyi görüşlərdə yüksək ozmkarlıq nümayiş etdirirək parlaq

çıxışla yadda qalıb. A.Başa pley-offun ilk görüşündə İspaniya tom-silçisi Arakelli Navarra qarşılaşdır. Gərginliyi ilə yadda qalan görüşdə Anna 15:14 hesablı çətin qələbə qazanıb. Növbəti mərhələdə sablyacımız Gürcüstan idmançısı Teodora Kakianini 15:10 hesabı ilə üstünlük ən güclü 4 qadın sablyacı sırasına yüksəlib. Burada polşalı Silviya Matuzjakla qarşılaşan Anna zəfər yürüşünü davam etdirib. Bu dəfə 4 xalıq fərqlə (15:11) qalib gələn qılıncoynadanımız turnirin finalına vəsiqə qazanıb.

Almaniyalı Anna Limbaxla həllədici görüş gözləniləndiyi kimi çətin alınıb. Lakin sonda daha dəqiq olan Anna Başa rəqibini 15:13 hesabı ilə möglüb edərək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

Bələdiklə, Anna Başa 23 iyul-8 avqustda Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil edəcək.

Velosiped idmanının iki növü III Avropa Oyunlarının programına daxil edildi

2023-cü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının programına daha bir idman növünün daxil edilməsi tövsiyənən. Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytında yer alan xəbərə görə, velosipedin dəniz və BMX fris-tayl növləri programda yer alıb. Bu növlərdən dəniz velosipedçiliyi Bakı-2015 I Avropa Oyunlarının programında da yer almışdır.

Polşadakı hər iki yarış həm də Avropa çempionatı statusu daşıyacaq.

Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə toşkılı nözdə tutulub.



Yarımfinal

27 aprel 23:00
“Real Madrid” - “Celsi”
Stadionu: Alfredo Di Stefano

28 aprel 23:00
PSJ - “Manchester Siti”
Arena: Park de Prins

İdman dünyasındaki maraqlı və operativ xəbərləri gündəlik olimpiyadunyasi.com onlayn qəzetindən oxuyun

Olimpiya **dünyası**

GÜNDƏLİK ONLAYN QƏZET

ANA SƏHİFƏ MÖK OLIMPIYA OYUNLARI ÇAP VERSİYASI TV GÜNDƏM İDMAN OLIMPIYA HƏRƏKƏT MƏDRƏSƏYİ MÜSAHİBƏ FOTO VİDEO EŞGƏR MƏKTUB

XƏBƏR LENTİ 12 Aprel 2021
09 Aprel 2021
21:11 Azərbaycan şampionu koronavirusdan ölü
18:03 Dünya şampionu cazalarndır
16:22 "Qatar-2022"da yeni metoddan istifadə olunacaq
15:49 Komandamız dünya birinciliyində mübarizəyə başlayılar
12:17 İbrahimoviç maşhur filmdə rol alacaq
11:00 Bu gün daha iki taekvondoçumuz mübarizəyə başlayıb
09:43 Taekvondoçumuz Avropa çempionatının bürünc medalına sahib çıxdı
08 Aprel 2021
16:50 MDB Oyunları ilə bağlı iclas

Taekvondoçularımız 1/4 final heyəcانı bu gün başlayıb
Avropa Liqasında 1/4 final heyəcانı bu gün başlayıb
Cəməyonlar Liqası: PSJ ötəniki finalının qazanıcı "Bavariya" dan ali

TV OLYMPIYA GÜNÜ
Olimpiya Günü. (25.07.2020) - CBC Sport
R Masallı rayonu... İSTİ-SU Fatima və Zahra Şəfiyeva

Sizin Reklam Burada



Pəhləvanlarımız Avropa çempionatını 8 medalla başa vurdular

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub. Pəhləvanlarımız qito çempionatını 8 (1 qızıl, 2 gümüş, 5 bürünc) medalla başa vurublar.

Mübarizəyə əvvəlcə sərbəst güloşçilərimiz başlayıblar. Təmsilçilərimiz yarıçı bir gümüş və üç bürünc medalla başa vurublar. Komandamızda gümüş medalı 70 kq çəki dərəcəsində çoxlu turur. Təcrübəli güloşçimiz Rusiya idmançısına heç bir şans verməyib və adını yarımfinala yazdırıb. Bu mərhələdə ukraynalı güloşçiyə də aman verməyən M.Stadnik finala yüksəlib. Bolqaristanlı güloşçi

səngərdən güləş xalçasına ilə həllədici qarşılaşmaya çıxan Mariya bu rəqibinə də qalib gələrək 8-ci dəfə Avropanın on güclüsü adını qazanıb.

Cəmpionatın növbəti gündündə iso yunan-Roma güloşçiləri mübarizəyə başlayıblar. Klassiklərimiz qito çempionatını 3 (1 gümüş, 2 bürünc) medalla başa vurublar.

Komandamızda gümüş medali 63 kq çəki dərəcəsində çıxış edən Talch Məmmədov qazandı. Yığmamızın digər üzvləri Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) iso qito birinciliyinin bürünc medallarına sahib çıxıblar.

qərara alınıb. Qərari Avropa Olimpiya Komitələri (AOK) və Finlandiya Milli Olimpiya Komitəsi qəbul edib.

Bununla yanaşı, qeyd edilib ki, Vuokattidəki festivalda bütün yarışlar 2022-ci ildə keçirilməyəcək. Belə ki, hokkey üzrə aparıcı komandaların iştirak edə bilməsi üçün bu növ üzrə yarışların 2021-ci ildən dekabrında toşkılı planlaşdırılıb.

Qeyd edək ki, 14-18 yaşlı idmançıların iştirak edəcəyi yarışda 9 idman növü təmsil olunacaq.

Anons

Zemfira Meftaxetdinova:

“Silahı yerə qoyub, estafeti gənc nəsilə ötürdüm”

Səh. 3

20 illik uğurlu fəaliyyətimiz Olimpiya Hərəkatı və Olimpiya ideallarının təbliğinə yönəlib

Səh. 4

Oruc tutmağın idmançılara hansı faydalı var?

Səh. 5

“Neftçi” “Sabah”la bacarmadı

Səh. 7

Həkim məsləhəti


Ramazan ayı İsləm aləmində ən müqəddəs aylardan biri hesab edilir. "On bir ayın sultani" adlanan bu ayda insanlar ibadət və dualarla Allaha daha yaxın olmağa çalışırlar. Ramazan ayı insanlara Allahi sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir. Gün çıxandan gün batana qədər yemək və sudan istifadə etməmək Ramazan ayının ən vacib hissəsi olsa da, bu ay həm də saflıq ayıdır. "Mənəvi saflıq ayında" biz həyatın bəzi nemətlərindən qısa müddətə imtina etməklə, onların dəyərini dərk edirik. Bu ayda həmçinin dünyada yemək və suya möhtac olan bir çox insanlara mərhəmət hissi yaranır. Beləcə, Ramazan ayı insanların mənəvi qidalanma ayı kimi qəbul olunur. Təbii ki, insanlar mənəvi qidalarını qəbul etdikləri kimi fiziki formalarını də unutmalı deyillər. Belə ki, Ramazan ayında ımsak və iftarlar kifayət qədər zəruri olan mövzulardır. İnsanların ımsak və iftarda hansı qidaları qəbul etdikləri ciddi əhəmiyyət daşıyır. Əks halda insanlarda immunitet zəifləməsi müşahidə edilə bilər. Bu baxımdan Ramazan ayında oruc tutan şəxslər düzgün qidalanmağı diqqət yetirməldirlər.

Bu müqəddəs ayda oruc tutanlar arasında idmançıların da sayı kifayət qədərdir. Gün ərzində məşq edərək, oruc tutmaq isə idmançıların organizmında müəyyən dəyişikliklərə



insanın zehni güclənir və ümumi əhval-ruhiyyə yaxşılaşır. Bundan əlavə organizmın bərpası prosesi daha effektiv olur, organizmdə zədələnmış orqanların bərpası müşahidə olunur. Məsələn, bağışqlar, qara ciyər və dördü toksinlərdən təmizlənir. Dördündən mərhələdə artıq enerji dolu organizm maksimum foaliyyətinə başlayır. Yəni Ramazan ayının son 10 günü insan organizmında yüksək soviyyədə foaliyyət göstərə bilər. Oruc tutan



səbəb olur. Təbii ki, burada da əsas məsələ düzgün qidalanmaqdır. Mövzu ilə əlaqədar olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həkim-fizioterapevti, reabilitoloqu Mətanət Abbasova ilə əlaqə saxlaşdı. Müsamibimiz oruc tutmağın idmançıların organizmینə təsirlərindən və düzgün qidalanma prosesindən danışır:

"Oruc tutan insanların organizmında mərhələli şəkildə dəyişikliklər baş verir. Belə ki, orucluğun ilk həftəsində qanda şəkərin miqdarı və qan təzyiqinin göstəriciləri enir və organizmə təmizlənmə prosesi başlayır. Məhz bu səbəbdən orucluğun ilk iki günü insanlarda əsasən, baş ağrıları, baş

gicollənmələri, ürəkbulanma və acıq hissi müşahidə olunur. İkinci mərhələdə organizm yeni rejimo adaptasiyası başlayır və insan enerjisi organizmın təmizlənməsinə yönəlir, hüceyrələrin bərpası baş verir. Bu mərhələdə orqanlarda çatışmayan amillərin bərpası yaşanır. Növbəti mərhələdə isə organizm enerji soviyyəsi artır, rasionunda yer alması möqsədəyindən. Zülal dedikdə toyuq, balıq və çox yağlı olmayan mal əti nəzərdə tutulur. Organizm karbohidratlarla zənginləşdirmək üçün isə müxtəlif faydalı sıyıqlardan, məsələn, düyü və bulqurdan hazırlanmış sıyıqlar, qarabaşaq yarmasından istifadə etmək tövsiyə olunur. Həmçinin quru meyvələr, xurma, banan, qoz, badam, findiq kimi çörəklərdən və zeytin yağından istifadə idmançıları gün ərzində daha gümrah qalmalarına şərait yaradır. Səhər saatlarında balın istifadəsi də əhəmiyyətliyidir. Bundan əlavə, rasiona mütləq yaşıl torvəzlər və mövsümü uyğun meyvələr əlavə edilməlidir. Təbii ki, çox yağlı qidaların qobulu da tövsiyə olunmur".

Keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövründə qədəm qoydu. Yeni növ koronavirus infeksiyası immuniteti zoif olanlara dəha tez təsir edir. Həkim-fizioterapevt Mətanət Abbasova pandemiya dövründə oruc tutan idmançıların immunitet sisteminin zoifləməməsi üçün də öz tövsiyələrini verib.

"Orucluğun müsbət tərəfləri dəqəkdir. Belə ki, qeyd etdiyim kimi, organizmdə detoksifikasiya prosesi yaxşıdır. Yəni, organizm mərhələli şəkildə zərərlər toksinlərdən azad olur. Beləcə, il ərzində yüklənmiş şəkildə işləyən hər bir orqan özünü bərpə edir. Həddindən artıq çox və yağı qidanın qobulu baş verərə, bu zaman mənfi təsirlər yaranır. Həmçinin düzgün yağılardan istifadə edilmədikdə organizmdə zərərlər keton birləşmələri yığılır və noticədə zəhərlənmə halları baş verə bilər. Əlavə olaraq idmançılarda fiziki aktivliyin aşağı emosionu, yuxusuzluğa və ümumi halsızlığın yaranmasına götrib çıxarır. Həmçinin qeyd etdiyim kimi, kofein tərkibli və energetik içkilərdən istifadə etdikdə organizm aşğılaşır, baş ağrıları və əzələdə süslük yaranır. Hazırda yaşadığımız pandemiya dövründə insanların daha çox horəkətsizliyi müşahidə olunur. Belə ki, müxtəlif görüsələr, konfranslar, todbirlər onlayn şəkildə təşkil olunur. Noticədə insanlar günlərin əksər hissəsini kompüter arxasında keçirirler. Bu isə beyin qan toçhızatını azaldır, ümumi əzələlərdə zəiflik baş verir, immunitetlə yanaşı, ümumi əhval-ruhiyyəyə mənfi təsir edir. Belə ki, insanlar aqressivləşir, psixoloji vəziyyətləri pozulur. Həmçinin emosional yorgunluq ("burnout") deyilən sindrom, yəni insanlarda ruh düşkünlüyü yaranır. Bunun qarşısını almaq üçün isə mütomadi olaraq, fiziki aktivlik tələb olunur. Dözdür, hazırda idman zalları bağlı olsa da, bu aktivliyi təmiz havada gözənti sayəsində əldə edə bilərik. Səhər və axşam saatlarında təmiz havada gözənti qanın oksigenlə zənginləşməsinə, əhval-ruhiyyənin yüksəlməsinə, həzm sisteminin dəfələşməsinə kömək olur. Bu, həmçinin əzələ sisteminin tonusunu artırır və ümumi mübadilə proseslərinin düzgün şəkildə həyata keçməsini tomin edir. Oruc tutan həm idmançılar, həm də adı insanların yuxu rejimini də xüsusi diqqətdə saxlamalıdır. Yuxu zamanı organizmın bərpası prosesi baş verdiyindən yuxu no həddindən artıq çox, no də az olmalıdır", - deyə Mətanət Abbasova qeyd edib.

Oruc tutmağın idmançılara hansı faydaları var?

Qeyd etdiyim kimi, Ramazan ayında oruc tutan insanlar arasında idmançılar da kifayət qədərdir. Bəs görəsən, idmançılarımız bu müqəddəs ayda necə qidalanur? Məşqlərini hansı qaydada keçirərlər? Fiziki formalarını necə qoruyurlar? Bu suallara cavab tapmaq üçün oruc tutan bir neçə idmançı ilə əlaqə saxladıq.

ibadətimi edim. Hər bir müsəlman kimi bu il də oruc tuturam. Dözdür, ötən ay koronavirusa yoluxduğuma görə immunitetim bir qədər aşağı düşmüdü. Amma hazırda özümü yaxşı hiss edirəm və orucumu tuturam. Bir neçə gün əvvəl zədə alındığımı görə məşqlərə ara vermişəm. Yəqin ki, üç-dörd günə yənidən məşqlərimi bərpa edəcəyəm. Komanda yoldaşlarım arasında da oruc tutan təckvondoçularımız var. Bu isə bizi daha da ruhlandırır.

"Allah öz bəndələrinə çəkə bilməyəcəyi yükü vermir"

**Radik İsayev
(Olimpiya çempionu):**

- Oruc tutmaq mənim üçün çotin deyil. Demək olar ki, bir neçə günə yeni rejimo öyrəşdim. Nəcə deyərlər, Allah öz bəndələrinə çəkə bilməyəcəyi yükü vermir. Şükürələr olsun ki, hər şey qaydasındadır. Məşqlərimiz də olduğu kimi davam edir. Gün ərzində iki dəfə, səhər və axşam olmaqla, məşq edirik. Heç bir çotinliyim yoxdur. İmsak vaxtı çörok, yağı, yumurta, xurma və çaydan istifadə edirəm. İftarda isə əsəsən, şorba və digər sulu yeməklərə üstünlük verirəm.



"Ramazan bütün günahlarımızdan xilas ola biləcəyimiz rəhmət ayıdır"

Bəhrəm Rəcəbzadə (WAKO dünya çempionu):

- Bu ildən başlayaraq oruc tuturam. Dözdür, əvvəlki illərdə də oruc tutmuşam, amma bu bir neçə gün davam edib.




Oruc tutan insan ilk növbədə düzgün qidalanma prosesinə riayət etməlidir. Bu baxımdan çalışıram ki, yağlı və qızardılmış yeməklərdən çox istifadə etməyim. Ümumiyyətlə, qidalanma zamanı əsəsən, bəhəməzdən istifadə edirəm. Bundan başqa bol maye qəbul edirəm. Həmçinin xurma, mərci supu və digər yeməklərə üstünlük verirəm. Məşqlərimiz adı vaxtlarda səhər və axşam olسا da, Ramazan ayına görə qrafikimi zi döyişmişik. Hazırda məşqlərimiz axşam saatının yarısını başlayır, 7-də başa çatır. Məşqden sonra isə evo gedib iftarımızı açırıq. Ramazan ayında çökimizdə də müyyən dəyişikliklər yaranır. Belə ki, çökimiz düşür və güclümüz azalır. Amma bu bizim üçün problem deyil. Ramazandan sonra yenidən çökimizi bərpa edəcəyik. Biz Allaha yaxın olmaq üçün oruc tuturəm. Ramazan bütün günahlarımızdan xilas ola biləcəyimiz rəhmət ayıdır. Həmçinin oruc tutmağın bədənə də faydası var, bədən dincəlir, organizm bərpa olur.



"Çalışıram ki, bütün çətinliklərə baxmayıaraq, orucumu pozmadan davam edim"

Əfşan Xaşalov (Sərbəst güləş üzrə Avropa və dünya çempionu):


- Avropa çempionatı səbəbi ilə Polşa yollandığım üçün orucumu yarımçıq dayandırmaq məcburiyyətində qaldım. Sofordon qayıtdıqdan sonra isə yenidən oruc tutub, ibadətimə davam edirəm. Adı vaxtlarda gün ərzində iki dəfə məşq edirdim, həzirdə bir dəfə məşq edirəm. Məşqimiz saat 11-də başlayır. Düşünürəm ki, məşqlərin axşam keçirilməsi, oruc tutan idmançılar üçün daha rahat ola bilər. Çünkü məşq etdikdən sonra susluq halları yaranır. Bu da oruc tutan idmançı üçün çotinlik yaradır. Lakin çalışıram ki, bütün çətinliklərə baxmayıaraq, orucumu pozmadan davam edim. Qida zamanı isə əsəsən sulu yeməklərə üstünlük verirəm.



"Məşqlər orucumuzu pozmaq üçün bəhəna ola bilməz"

Abdulla Abdullayev (Sambo üzrə Avropa birinciliyinin bürünc mükafatçısı):

- Bir neçə ildir ki, oruc tuturam. Dözdür, məşq edən idmançı üçün oruc tutmaq bir az çotinlik yaradır. Amma məşqlər Allaha ibadət etmək və orucumuzu pozmaq üçün bəhəna ola bilməz. İdmançı, məhkəm olmalı, bütün çətinliklərə dözməlidir. Qeyd edim ki, gələn ay Kiprin Limassol şəhərində Avropa çempionatı təşkil olunacaq. Bu yarışda 79 kq çəkili dərəcəsində iştirak edəcəyəm. Bunun üçün hər gün mətomadi olaraq məşq edir, həzirlıq formamı bərpa etməyə çalışıram.



.

Çalışıram ki, iftarda və imsakda suyu yeməklərdən və mayedən çox istifadə edim. Bundan əlavə təvəllüd etmədən yaradı. Həm qidalanma, həm özünü qoruma, yalan danışmamaq, özünü nəzarət etməyi bacarmalıdır. Məşqlərə baxmayıaraq, hər zaman çalışıram ki, oruc tutub,

"Orucluq sadəcə qidalanma masəlesi deyil"

Ayxan Tağızadə (I Avropa Oyunlarının və IV İsləm Həmrəyliyi Oyunlarının qalibi):

- 10 ilə yaxındır ki, oruc tuturam. Təbii ki, bu insan da yaxşı mənəda müyyən dəyişikliklərə yol açır. Orucluq sadəcə qidalanma məsəlesi deyil. İnsan öz nəfəsinə nəzarət etməlidir. Həm qidalanma, həm özünü qoruma, yalan danışmamaq, özünü nəzarət etməyi bacarmalıdır. Məşqlərə baxmayıaraq, hər zaman çalışıram ki, oruc tutub,



Azər Əlizadə, Türkay Niftəliyeva

Aprelin 22-də Azərbaycan Kikboksinq Federasiyasının ofisində Milli komandanın məşqçilərinin iclası keçirilib.

İclas iştirakçıları görüşdən övvəl COVID-19 testlərin negativ cavablarını alıb, inzibati binaya daxil olarkən hərəkətin yoxlama və digər təhlükəsizlik prosedurlarından keçiblər.

AKF Prezidenti Orxan Əliyev federasiyanın fəxri prezidenti,

Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinatlar



Milli komandanın peşəkarlar və həvəskarlar üzrə baş məşqçilər, həvəskarlar üzrə böyük məşqçilər, baş məşqçilərin köməkçiləri, Milli komandanın kapitanı və Federasiyanın Hakimlər Kollegiyasının sədrinin təyinatları rosmiyyətləndirilib.

İclasda Federasiyanın prezidenti Orxan Əliyev, birinci vitse-prezident Ehrəm Məcidov, baş katib və milli komandanın rəisi Sadix Bağırov

Milli Məclisin sədr müavini Adil Əliyevin salamlarını çatdıraraq, onun ölkəmizdə kikboksinqin inkişafında əvəz olunmaz rolunun olduğunu qeyd edib.

O, Vətən məharibəsində iştirak etmiş kikboksçularımız, qazılörümüz və şəhid ailələrinə federasiya tərəfindən daimi dəstək olunacağının bir daha vurğulayıb.

Çıxışlardan sonra yeni təyinatlar açıqlanıb. Belə ki,

Təşkilatları Assosiasiysi) prezidenti Roy Beyker tərəfindən federasiyaya ünvanlanan məktubda 2021-ci il dünya çempionatına ev sahibliyi etmək üçün seçkilərin final mərhələsinə yüksələn 4 ölkənin (Azərbaycan, Niderland, İtaliya, Monteneqro) hər birinin çox güclü namızad olduğu vurğulanıb.

Məktubda həmçinin bildirilib ki, avqust ayında Macarıstanın Gyor şəhərində keçirilən planlaşdırılan yeniyetmə və gənclərin Avropa çempionatı koronavirus pandemiyasına görə ləğv olunub.

Yeniyetmə və gənclərin Avropa çempionatının Niderland, Monteneqro və ya Azərbaycanda keçirilməsi ilə bağlı qərar iki həftə ərzində WAKO Avropanın İdarə Heyətinin növbədənkanar iclasında qəbul olunacaq.

Azərbaycanın da namızad olduğu yarışa İtaliya ev sahibliyi edəcək

Bu il kikboksinq üzrə böyükler və veteranlar arasında dünya çempionatına İtaliyanın Cesolo şəhəri ev sahibliyi edəcək. Bu barədə "Olimpiya dünyası" qəzetinə Azərbaycan Kikboksinq Federasiyasının baş katibi və milli komandanın rəisi Sadix Bağırov məlumat verib. Federasiya rosmisinin məlumatına görə çempionat oktyabrın 14-dən 24-dək keçiriləcək.

Qeyd edək ki, dünya çempionatının keçiriləcək yeri arasında İtaliya ilə yanaşı, Niderland, Monteneqro və Azərbaycan da var idi. WAKO-nun (Ümumdünya Kikboksinq

Bu il sentyabr ayında Fransanın paytaxtı Paris şəhərində keçirilməsi nəzərdə tutulan FİBA 3x3 Avropa Kubokunun seçmə mərhələsinin cədvəli təsdiq edilib.

Bələ ki, kişilərdən ibarət yığmamız iyunun 26-27-də İsrailin Tel-Əviv şəhərində keçiriləcək. Bu yarışda ev sahibi İsrail, Türkiyə, İspaniya, Almaniya, Polşa, Çexiya, İsvəçər, Avstriya, Belçika, Portuqaliya, Xorvatiya, Yunnanistan, Monteneqro və Andorra yığmaları da iştirak edəcək.

Komandamızın rəqibləri bilindi

Dörd qrupa bölünmüş komandalar dairəvi əsulla dörd-dəbir final mərhələsində mübarizəni davam edəcək ilk cütlüyü müəyyən edəcəklər.

Dörd-dəbir final mərhələsinin oyunlarında qələbə qazanmış komandalar FİBA 3x3 Avropa Kubokunun final mərhələsinə vəsiqə əldə etmiş olacaqlar.

Eyni tarixlərdə Ruminiyanın Konstansa şəhərində keçiriləcək digər seçmə yarışda Ruminiya, Latviya, Məcaristan, Ukrayna, Belarus,

Estoniya, Slovakiya, Litva, İsvəç, Böyük Britaniya, İrlandiya, Kosovo, Niderland, Gürçüstən və Kipr komandaları mübarizo aparacaqlar.

Avropa Kubokunun final yarışlarında ev sahibliyi edəcək Fransa yığması ilə bərabər 2019-cu il FİBA 3x3 Avropa Kubokunun qalibi Serbiya komandası, eyni zamanda on yüksək reytingə malik olan Rusiya və Sloveniya komandaları final mərhələsinə birbaşa qatılacaqlar.

Taekvondo yarışının qalibləri müəyyənləşib

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümündə hərəkət olmuşus uşaqlar və yeniyetmələr arasında taekvondo üzrə rayon birinciliyi keçirilib. Masallı Taekvondo Mərkəzində üç yaş qrupu üzrə toşkil edilən rayon birinciliyində uşaqlar

arasında Tunar Bayramov birinci yero layiq görülləb. Hüseyin Sadiqli ikinci, Murad Şahverdiyev və Ramid Əsodullayev isə üçüncü yero sahib çıxlıqlar.

Adıgözəl Xəlilov yeniyetmələrin yarışında fəxri kürsünün on yüksək pilləsinə qalxıb. Əli Dadaşov gümüş, Fuad Sucayev isə bürünc medalı sahib olublar.

Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılırlar.

tərəfindən federasiyanın fəaliyyəti və göləcək planları ilə bağlı ətraflı məlumatlar verilib, müzakirələr aparılıb. İclas zamanı Vətən məharibəsində şəhid olanların xatirosi bir dəqiqəlik süxutla yad edilib.

AZERBAIJAN KIKBOKSinq Federasiyanın fəxri prezidenti, R. Aslanov isə milli komandanın kapitanı seçilib.

Pesəkar kikboksinq üzrə milli komandanın baş məşqçisi Elşən Abdulrahimov tövən olunub. Onun köməkçisi isə Anar Lalayev olacaq. Həvəskar kikboksinq üzrə milli məşqçisi vəzifəsi Çingiz Eyvazova həvalo olunub.

Federasiyanın Hakimlər Kollegiyasının sədrini Aydin Ağabəyov tövən edilib. Bundan başqa, böyükler arasında milliyyə Telman Məhərrəmov (K-1), Hikmət Hacıyev (loukik), Gündüz Məmmədov (Full-kontakt), Fuad Zeynalov (kik-layt, layt-kontakt) böyük məşqçi tövən olunub. Gənclərdən ibarət yığında böyük məşqçilər Ceyhun Abbasov (K-1), Albert Qoribov (loukik), Anar Lalayev (full-kontakt), Müşfiq Hüseynli (kik-layt, layt-kontakt) olacaq. Yeniyetmə və kadetlər arası millidə isə Əli Cəfərli (bütün üslublar) böyük məşqçi vəzifəsini yerinə yetirəcək.

Olimpiya çempionu vəfat etdi



Ötən həftə Azərbaycan idmanı ağır itki ilə üzləşdi. Belə ki, Bakıda doğulan Avropa, dünya və Olimpiya çempionu Vera Lantratova 74 yaşında dünyasını dəyişdi.

Klub səviyyəsində yalnız "Neftçilər"nin formasını geyinən V.Lantratova bu komanda ilə 1972-ci ildə keçirilən SSRİ çempionatının bürünc mükafatçısı adını qazanıb. 1967-ci ildə

Azərbaycan SSR yığma komandası ilə SSRİ çempionatının və SSRİ xalqları Spartakiadında gümüş medal qazanan voleybolçu, SSRİ millisinin heyətində də mötəbər turnirlərin iştirakçısı olub. Vera Lantratova 1968-ci ildə Yay Olimpiya Oyunlarının qalibi adını qazanmaqla, noinki Azərbaycan idmanına, həmçinin dünya idmanı tarixinə adını qızıl hərflər yazuşdırıb. Bündən əlavə Olimpiya çempionu 1967-ci ildə Avropa çempionatının, 1970-ci ildə isə dünya çempionatının qalibi adına yiyələnib.

Məşqçi kimi "Lokomotiv" voleybol klubunda işləyən idmanımızı müxtəlif illərdə SSRİ-nin on yaxşı voleybolçuları siyahısına düşüb. Daha sonra xanım idmanımız Rusyanın Sankt-Peterburq şəhərinə köçərək burada həm məşqçi kimi çalışıb, həm də məktəbdə bədən tərbiyəsi müəllimi vəzifəsində işləyib.

Qeyd edək ki, V.Lantratova Azərbaycanda doğuldugu üçün hər zaman faxr etdiyi, Vətənini çox sevdiyini vurğulayıb.

Uzun müddət Sankt-Peterburqda yaşayan voleybolunun ölüm xəbəri Azərbaycan idman ictimaiyyətini də kədərləndirdi. Bu xəbərə on çox üzülenlər arasında isə onuna yaxın münasibətdə olan Olimpiya çempionlarımız və Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi oldu. Çempionlarımız Vera Lantratovani kədər hissə ilə xatırlayaraq, onun haqqında xatirələrini "Olimpiya dünyası" qozeti ilə bölüşüb'lər.

"Bu barədə danışmaq mənə çətindir"

Rəfiqə Şabanova (Olimpiya çempionu):

- Veranın dünyasını dəyişən xəbəri mənə çox sarsıldı. Düzünü desəm, bu barədə danışmaq mənə çətindir. O, çox gözəl insan və əla idmançı idi. Gənclik ilərimizdə bizim onunla gəzəl münasibətlərim olub. Lakin toşəffüf ki, zamanla əlaqələrimiz bir qədər zoifloyib. Olimpiya çempionumuzun ruhu sad olsun. Onun ailəsinə və doğmalarına isə sober diləyirom.

"Gülümşəyib və dünyasını dəyişib"

Lyudmila Şubina (Olimpiya çempionu):

- Vera Lantratova pesəkar bir voleybolçu, mükemmel bir insan idi. Bizi onunla daim əlaqə saxlayırdıq. Hətta dünyasını dəyişməsindən bir neçə gün əvvəl də onuna danışmışdım. Ona Sankt-Peterburqda yağış-

ların olmasını səbəb göstərərək, Bakıya gəlib, günəşdə qızınmayı tökif etmişdim. Səhhəti normal olduğunu üçün mənim töklifimi qəbul edib, imkan təpib göləcəyini bildirmişdi. Lakin təosşüf ki, qismət olmadı.



İdman karyerasını bitirdikdən sonra Veranın ayaqlarında, xüsusi ilə də dizlərində ağrılar, problemlər yaranmışdı. O, hətta müalicə olunduqdan sonra belə mütəmadi olaraq müəyyən prosedurlardan keçirdi. Lakin xəstəxanada olduğu vaxt Vera ikinci dəfə insult keçirib. Bir müddət komada qaldıqdan sonra sohər saat 6-nın yarısında komadan aylıb, gülümşəyib və dünyasını dəyişib. Qeyd edim ki, Vera təxminən iki il əvvəl insult keçirərək küçədə yixilmişdi.

Biz onunla Bakıda olduğu müddətdə də daim əlaqə saxlayıb, görüşürdük. Sankt-Peterburq köcdükdən sonra isə yalnız müxtəlif tədbirlərdə görüşmək imkanımız yaranırdı. Hətta mən SNQ-nin ofsanəvi 10 idmançısi siyahısına düşəndə Kreml sarayında toşkil olunacaq mükafatlandırma mərasimino qatılacağımı deməndi. Amma təosşüf ki, səhhətinin pişləşməsi səbəbi ilə, sözünən üstündə dayana bilmədi.

Mənim üçün çox xoş idi ki, Vera Lantratova, Inna Rıskal, Larisa Savkina ilə illər sonra belə Olimpiya Oyunlarında qonaq qismində iştirak edirdik. Həmçinin Moskvada toşkil olunan müxtəlif tədbirlərdə görüşüb, keçmişə yedirdik.

Yaxşı tanışığın birinin dünyasını dəyişən xəbəri insana çox pis təsir edir. Ruhu şad olsun.

"İdman aləmi həyatını idman həsr edən gözəl və zəhmətkeş bir insəni itirdi"

Larisa Savkina (Olimpiya çempionu):

- Belə bir xəbəri almaq çox kədərlidir. Vera ilə Londonda keçirilən Olimpiya Oyunları zamanı tanış olmuşduq. Həmin vaxt komandamıza dəstək olmaq üçün azarkeş qismində Oyunlara colb olunmuşduq. Vera ünsiyətdə çox sadə və səmimi bir insan idi. Düşübürom ki, bunda təccübəli bir şey də yox idi. Belə ki, bakılılar hər zaman səmimilik və mehribanlıq kimi xüsusiyyətləri ilə seçilir. Təosşüf ki, idman aləmi həyatını idman həsr edən gözəl və zəhmətkeş bir insəni itirdi. Ruhu şad olsun.

Türkay Niftəliyeva



Gənc şahmatçıımız "Vladimir Bato Kontic"

turnirinin qalibi oldu

Azərbaycan şahmatçısı Aydin Süleymanlı Monteneqronun Nikşic şəhərində keçirilən "Vladimir Bato Kontic" turnirində uğurla çıxış edib. Gənc şahmatçımız 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı mübarizo aparıb.

yarışın qalibi olub. İstedadlı şahmatçımız bu noticə ilə həm də qrossmeyster balını toplayıb. İsvəçər sistemi üzrə keçirilən yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı mübarizo aparıb.

F U T B O L



Avropadan transfer xəbərləri



ITALİYA

“Inter”in futbolçusu Eşli Yanq yayda klubdan azad agent kimi ayrılacaq. 35 yaşlı müdafiəçi Eşli Yanq İngiltərə Premyer Liqasında çıxış etmək istəyir. Onun “Uotford”da keçəcəyi gözlənilir.



Qeyd edək ki, Eşli Yanq bu mövsüm yerli çempionatda 23 matçda 3 qolun ötürməsini verib. İngiltərəli oyunçu 2003-2007-ci illərdə də “Uotford”da forma geyinib.

İSPANIYA

“Barselona” hücumcusu Ansu Fatiyo yeni müqavilə teklif edib. Kataloniya tomsilçisi 18 yaşlı oyunçu ilə razılaşmanı 2026-ci ilə qədər uzatmaq istəyir. Futbolçunun hazırkı müqaviləsi 2022-ci il iyun ayının sonuna qədər etibarlıdır. Qeyd edək ki, Fati 2020/21 mövsümündə 10 matçda 5 qol vurub və 4 qolun ötürməsini edib.

* * *

“Real”in müdafiəcisi Rafael Varan yay transfer pöncörəsində klubunu dəyişə bilər. “Mənçester Yunayted” və PSJ fransalı müdafiəçi ilə maraqlanır. Artıq Paris tomsilçisinin 27 yaşlı oyuncu üçün rəsmi təklif göndərdiyi bildirilib. Varanın “Real”la hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. “Kral klubu” ilə yeni müqavilə ilə bağlı heç bir fikir bildirməyib. Qeyd edək ki, Varan 2011-ci ilin yayından “Real”da oynayır.

* * *

“Yüventus” yay transfer pöncörəsində “Sassuolo”dan Manuel Lokatellini almaq istəyir. 33 yaşlı yarımmüdafiəçi ilə “Mənçester Siti” və “Arsenal” da maraqlanır. Onun “Sassuolo” ilə müqaviləsi iso 2023-cü ilin yayına qədərdir. Qeyd edək ki, Lokatelli 2018-ci ildən “Sassuolo”da oynayır. O, bu mövsüm A seriyasında 28 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.

İNGİLTERƏ

“Leyptsiq”in müdafiəcisi İbrahima Konate növbəti mövsümde “Liverpul”da çıxış edə bilər. Mersisayd tomsilçisi 21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalamış barədə razılığa gəlib. Yaxın günlərdə “Liverpul” fransalı futbolçuya 35 milyon avro ödəyərək, həyətinə colb edə bilər.

* * *

“Everton”un hücumcusu Coşua King “Qalatasaray”a keçə bilər. İstanbul tomsilçisi 29 yaşlı oyunçuya uzunmüddətli müqavilə teklif etməyə

gələn ilə bağlı heç bir fikir bildirməyib. Qeyd edək ki, King 2011-ci ilin yayından “Real”da oynayır. Dibala 2015-ci ildən “Yüventus”da oynayır. Bu mövsüm 27 yaşlı argentinli futbolçu İtaliya çempionatının 15 matçında iştirak edib, 3 qol vurub və 2 qol ötürməsini verib.

“Yüventus”un hücumcusu Paulo Dibala “Atletiko”nın onunla maraqlandığı barədə açıqlama verib. O deyib: “Vəziyyətlə tanış olmaq üçün mənimlə əlaqə saxlaşdırılar. Cənki danışıqlar 3 gün çəkə bilər və ya 6 ay uzana bilər. “Atletiko” bu gün böyük bir kəlubdur”. Qeyd edək ki,

Dibala 2015-ci ildən “Yüventus”da oynayır. Bu mövsüm 27 yaşlı argentinli futbolçu İtaliya çempionatının 15 matçında iştirak edib, 3 qol vurub və 2 qol ötürməsini verib.



AFFA-da İsveçrə Konfederasiyasının səfiri ilə görüş keçirildi

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov milli assosiasiyanın inzibati binasında İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındaki fövqoladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb. Görüşdə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına İsveçrə millisinin, o cümlədən isveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda İsveçrə yığması Bakı Olimpiya Stadionunda iyunun 12-də Uels, iyunun 20-də isə Türkiyə millisi ilə qarşılaşacaq.

Ötən həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib. Turun açılış oyununda “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə golib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaq komandanın qələbəsi ilə yekunlaşdıb - 5:0. Həsabı 64-cü dəqiqədə Xayme Romero açıb. Bundan dörd dəqiqə sonra Qara Qarayev fərqi artırıb. Son üç qolu isə 87-ci, 90-ci və 90+1-ci dəqiqələrdə Mahir Emreli vurub.

N.Ələskorov həm tarzlığı bərpa edib, həm də çempionatda qollarının sayını 18-ə çatdıraraq bombardırılık yarısında zirvədəki yerini möhkəmlədi. 66-ci dəqiqədə “Neftçi”nin yaponiyalı ulduz futbolçusu Keysuke Honda forqlənəsə də, baş hakim oyundankonar vəziyyətə görə qolu qeydə almayıb. “Sabah”ın heyətində 86-ci dəqiqədə Filip İvanoviç, 1 dəqiqə sonra isə Təmkın Xəlilzadə ikinci sarı vərəqə ilə meydani tərk edib. Bundan olavaş, görüşün sonla-

B u görüşdə həm də “Qarabağ” itki ilə üzləşib. İlk yarıda sarı vərəqə alan yarımmüdafiəçi İsmayıllı İbrahimli cəzallı duruma düşüb. Sarı vərəqə limitini aşan 23 yaşlı oyunçu mayın 4-də “Ziro” ilə ev matçını buraxmali olacaq.

Turun növbəti oyununda “Keşlə” “ASK Arena”da “Səbail”lə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yegano qolu 51-ci dəqiqədə Rəhman Hacıyev vurub.

Çempionluğa iddiyalı “Neftçi” klubu iso bu tur “Sabah”ın qonağı olub. “Bank Respublika Arena”dakı matçda qalib müyyənəşməyib - 2:2.

Görüşdə hesabı 24-cü dəqiqədə Təmkin Xəlilzadənin penaltidən vurdugu qolla meydan sahibləri açıblar. Cəmi 6 dəqiqə sonra Ramil Şeydayev 2-ci topu qonaqların qapısından keçirib. 36-ci dəqiqədə Namik Ələskorov buraxılan qollardan birinin əvvəzini çıxb. İlk hissə bu hesabla başa çatıb. 58-ci dəqiqədə “Sabah” azlıqdə qalıb. Böhlül Mustafazadə Anton Krivotsuka qarşı kobudluqdan sonra ikinci sarı vərəqəni görərək meydandan qovulub. Təyin olunan penaltini dəqiq yerinə yetirən

“Neftçi” “Sabah”la bacarmadı

rında “Sabah”ın məşqçisi Miloş Yevrić də ikinci sarı vərəqəni alaraq texniki zonadan qovalub.

Turun sonuncu oyununda 3-4-cü pillələrdə qərarlaşan “Ziro” və “Sumqayıt” komandaları üz-üzü golib.

Ziro idman kompleksinin stadionundakı matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd olunan nəticələrdən sonra turnir cəvəlinə 50 xalla “Qarabağ” klubu başçılıq edir. İkinci pillədə yer alan “Neftçi”nin aktivində 47 xal var. “Sumqayıt” və “Ziro” komandaları iso 33 xalla 3-4-cü yerləri bölüşürələr.

UEFA İcrayıyyə Komitəsi Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını təsdiqləyib.

UEFA Almanianın Münih şəhərində əvvəlcədən nəzərdə tutulan matçların keçiriləcəyi təsdiqləyib.

İspaniya millisinin İsvəç, Polşa və Slovakiyaya qarşı oyunları Sevilyada, Polşa - Slovakiya, İsvəç - Slovakiya

Sankt-Peterburqa keçirilməsinə qorar verilib. Orada “E” qrupunun komandaları oynayacaq.

İspaniya millisinin İsvəç, Polşa və Slovakiyaya qarşı oyunları Sevilyada, Polşa - Slovakiya, İsvəç - Slovakiya

ya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeş (Macaristan), Amsterdam (Niderland) ev sahibliyi edəcək.

Oyunların iyunun 11-dən iyun 11-dək keçirilməsi planlaşdırılıb.

Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin siyahısı təsdiqləndi

və İsvəç - Polşa oyunları Sankt-Peterburqda təşkil olunacaq.

Beləliklə, Avro-2020-nin oyunlarına Bakı (Azərbaycan) ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumınıya) və İsvəç-Uels, Türkiyə-Uels və Türkiyə-İsvəç oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.



ləcəyini təsdiqləyib. Bilbao və Dublində keçirilməsi planlaşdırılan Avro-2020 qrup mərhələsinin oyunlarının iso müvafiq olaraq Sevilya və

D ü n y a idmanı



Keçmiş dünya çempionu Floyd Meyvezer videobloger Loqan Pol ilə nümayiş xarakterli döyüş keçirəcək. Döyüşün əvvələcə fevralın 20-də baş tutması planlaşdırılmışsa da, koronavirus pandemiyası səbəbindən toxiro salınıb. Qarşılaşma iyulun 5-də təşkil olunacaq. Bir müddət əvvəl F.Meyvezer şoxsi instagram hesabında döyüşün beş şəhərdən birində (Las-Vegas, Los-Anceles, Mayami, Dallas, Atlanta) keçiriləcəyini bildirmişdi.

Qırx üç yaşlı F.Meyvezer on çok kazanan boksçu hesab olunur. O, filippinli boksçu Menni Pakyao ilə döyüşü zamanı rekord məbləğ - 210

milyon dollar qazanıb. Qeyri-rəsmi məlumatlara görə, onun Konor Makreqor ilə qarşılaşması üçün 275 milyon dollar ödənilib. 2018-ci ilin iyul ayında "Forbes" noşri F.Meyvezeri on

qaydaları üzrə 50 qarşılaşmada 50 qoləbəsi var. O, 5 çəki dörəcəsində çempion adına layiq görüllər. 2017-ci il avqustun 26-da keçirilən sonuncu boks qarşılaşmasında amerikalı

Videobloger möglubedilməz döyüşü ilə ringə çıxacaq

çoq kazanan məşhurlar siyahısında birinci yero layiq görüb.

Qeyd edək ki, Floyd Meyvezer idman karyerası ərzində heç vaxt möglub olmayıb. Onun aktivində boks

tehniki nokautla irlandiyalı Konor Makreqora qalib golib.

Bundan əvvəl iki görüş keçirən Loqan Polun aktivində bir qoləbə, 1 möglubiyyət var.

Davakar pilota ağır cəza verildi

Paolo İppolito ilə mübarizə aparıb. Onların maşınlarının bir-birinə toması nəticəsində Korberi yarışdan kənarlaşdı. Bundan qızılənlənən idmançı növbəti dövrədə İppolitonu gözləyərək, onun maşını vurub.

Finişin ardından Korberi qapalı parka keçərək, rəqibinə hücum edib və onu yumruqlayıb. Davada pilotun atası da yaxından iştirak edib. İtaliyalı sürücünün köməyinə daha bir neçə nəfor golib. Yalnız



Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Tribunalı İtaliyanın Lonato şəhərində keçirilən kartinq üzrə dünya çempionatında baş vermiş kütlövi dava ilə bağlı qorarın açıqlayıb. Münaqişəyə səbəb olan Luka Korberi 15 il müddətinə FIA-nın bayrağı altındakı yarışlardan kənarlaşdırılıb. Sürücünün vəkili bildirib ki, artıq İtaliya hökuməti məsələ ilə bağlı sanksiya tətbiq etdiyindən, Korberi yəni əsaslarla oləvə cəza verilə bilməz. Həmçinin o, toqquşmadan sonra maşını yarışdan kənardan qalan pilotun həmin vaxt hirsli olduğunu vurgulayıb.

Qeyd edək ki, incident öton ilin oktyabrında yaşandı. Final yürüşünün gedisində Luka Korberi 15-ci yer uğrunda

ciddi cəhdldən sonra onu və torəfdarlarını sakitləşdirmək mümkün olub.

"Fenomeno" öz enejisini hami ilə bölüşəcək

Ruminiya millisinin və İngiltərinin "Çelsi" klubunun sahib futbolcusu Adrian Mutu öz enerji içkisini istehsala buraxıb. Bu barədə veteran hücumcu şoxsi instagram səhifəsində paylaşım edib. "Fenomeno" adlanan içkinin üzərində Mutunun yığmanın formasında şokli təsvir olunub. Keçmiş forvard "Fenomeno" ləqəbini futbolçu karyerası ərzində qazanıb.



Döyüşünün fantastik qonorarı

Əlbəyaxa döyüş üzrə dördqat dünya çempionu Aleksandr Yemelyanenko rusiyali reper Cıqanal döyüş qarşılığında rekord məbləğdə qonorar alacaq. Bu barədə idmançının meneceri KİV-lə

verdiyi müsahibədə deyib. "Düşünürəm ki, may bayramlarından sonra yenidən xəbərlərlər olacaq. Biz bütün məlumatları dərc edəcəyik. Rəqəmlər fantastikdir. Müqavilə imzalandıqdan sonra bu barədə ətraflı məlumat verəcəyik. Yalnız onu deyə bilərəm ki, Aleksandrın bu günlədək belə qonorarı olmayıb", - deyə mənecər bildirib.

Tatirladəq ki, A.Yemelyanenko keçirdiyi 37 döyüşdən 28 qoləbə qazanıb. Onun hesabında 8 möglubiyyət və 1 heç-heçə var.

Qeyd edək ki, reper Cıqan iso kikboksinq üzrə Ukraynanın idman ustasıdır.

"Zenit" Bədən Tərbiyəsi idman Cəmiyyəti ictimal Birliliyinin söri Fazil Hadibəyov və kollektivi boks üzrə Azərbaycanın Əməkdar məşqçisi Ceyhun Rüstəmovaya, atası

"Olimpiya dünyası" qəzeti kollektivi boks üzrə Azərbaycanın Əməkdar məşqçisi Ceyhun Rüstəmovaya, atası

Rasim Rüstəmovun vəfatından kədərləndiyini bildirir və dərin hüznələ başsağlığı verir. Allah rəhmət ələsin!

Qırmızı işıqdan keçib, həyatla vidalaşdı

"Kentukki" basketbol klubunun keçmiş hücumcusu Terrens Klark Los-Ancelesdə yol nəqliyyat hadisəsi zamanı həlak olub. Məlumatda görə, hadisə zamanı 19 yaşılı basketbolçu avtomobile tək olub. O, qırmızı işıqda yüksək sürətə keçərək başqa bir avtomobil ilə toqquşub. Daha sonra basketbolçu işıq diroyinə sonra isə divara çırılıb. İdmançı "Nortric" xəstəxanasına çatdırılsı da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər avtomobilin sürücüsü xəsarət almayıb. Bildirik ki, T.Klark NBA-nın püşkatma mərhələsində iştirak etmək üçün Los-Ancelesə gəlmişdi. Qeyd edək ki, basketbolçu zədə səbəbi ilə 2020-21 mövsümündə "Kentukki" klubunun heyətində 9,6 xal göstərici ilə 8 oyun keçirib.

Terrans Klark ESPN versiyasına görə, püşkatmada 100 on yaxşı perspektivli idmançılar arasında 72-ci yerdə qorarlaşmışdı.



Baş redaktor:
M.Q.Fərzəliyev

Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bülgə Şöbəsində qeydiyyatdan keçib. Qeydiyyat N R-168 AZƏRBAYCAN BEYNƏLXALQ BANKI VÖEN 9900001881 H/H AZ79IBAZ3809001944933849204 M/H AZ03NABZ013501000000002942 KOD 805722 VÖEN 1500306421

Təqdim olunmuş materiallar geri qaytarılır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşınır.

Qiyməti 40 qəpikdir. Qəzet "Olimpiya dünyası"nın kompüter mərkəzində yığılır, səhifələrin və "CBS" mətbəəsində (Səfərzadə küçəsi, 3, tel: 447-75-05(04)) çərşənbə axşamı 4100 nüsxə ilə çap edilir.

DİQQƏT!
Qəzetimizin materiallarından istifadə edərək "Olimpiya dünyası"na istinad etmək zəruridir.

E-mail:
olimpia_dunyasi@mail.ru
Ünvan:
Bakı şəhəri,
2-ci sülh döngəsi, 2a.
Tel.: 564-90-49;
564-74-19